

**Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
rektoru, professor cənab Ədalət Muradova**

Hörmətli cənab professor!

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibətilə Sizi, professor-müəllim kollektivini, çoxsaylı tələbələri səmimi-qəlbdən təbrik edir və Sizə ən xoş arzularımı çatdırıram.

Qeyd etmək lazımdır ki, uzun illər ərzində universitetin yetişdirmələri Azərbaycan iqtisadiyyatının bütün sahələrində uğurla çalışıb, ölkənin dinamik inkişafına layiqli töhfələr veriblər.

Xarici ölkələrdən də onların xoş soraqları gəlib və gəlməkdədir.

Rəhbərlik etdiyiniz universitetin alimləri istehsalatda uğurla tətbiq olunan bir çox sanballı fundamental elmi tədqiqatların müəllifidirlər.

Ümummillə liderimiz Heydər Əliyev universitetin 70 illik yubiley tədbirindəki çıxışında ölkə iqtisadiyyatının irəli aparılması, müasir iqtisadi sistemə qoşulması üçün hazırlıqlı və beynəlxalq təcrübəni mənimsəmiş kadrlara ehtiyac duyulduğunu və onların yetişdirilməsində bu təhsil ocağının kollektivinin rolunu xüsusilə vurğulamışdı.

XXI əsrdəki hərsahəli coşğun inkişaf və qloballaşma proseslərinin sürətlənməsi elm aləminin qarşısında da böyük və təxirəsalınmaz vəzifələr qoyub.

Bu gün UNEC brendli Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin elm kəhkəşanında parlaq bir ulduzdur və bu ulduzun işığının şöləsi hər tərəfə yayılmaqdadır.

Azərbaycanın ən nüfuzlu və aparıcı ali təhsil ocaqlarından olan UNEC-də beynəlmilləşdirmə, innovativ və distant təhsil, yeni elmtutumlu layihələrin işlənməsi, dünyanın aparıcı ali təhsil müəssisələri və elm mərkəzləri ilə sıx əlaqələrin yaradılması, ölkədə ilk olaraq ikili diplom verilməsi məsələləri uğurlu həllini tapıb.

Universitetdə 6 ildir ki, "Elektron universitet" modeli fəaliyyət göstərir, tədris prosesi tamamilə elektronlaşdırılıb.

Bütün qeyd olunanlara görə universitetin son illərdəki uğurlarına beynəlxalq təşkilatlar tərəfindən də layiqli qiymət verilməsi Sizin bilavasitə yüksək təşkilatçılıq qabiliyyətinizin, əzmkarlığınızın və məqsədyönlü fəaliyyətinizin məntiqi nəticəsidir və çox qürurverici bir haldır.

Tam əminliklə vurğulamaq istəyirəm ki, universitet indi bir intibah dövrü yaşayır, mütəmadi olaraq elm və təhsil sahəsində yeni-yeni uğurlara imza atır və bu istiqamətdə işlər getdikcə daha da geniş vüsət alır.

Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev universitetin səmərəli fəaliyyətindən bəhs edərək və onun reallaşdırdığı işləri yüksək qiymətləndirərək, bildirmişdir ki, "Mən Azərbaycanın bütün ali məktəblərinin bu səviyyədə olmasını arzulayıram".

Hörmətli Ədalət müəllim!

Biz, Ukrayna ali təhsil müəssisələrinin flaqmanı olan T.Şevcenko adına Kiyev Milli Universitetinin məzunları, haqlı olaraq Sizinlə fəxr edir, uğurlarınıza qəlbən sevinir və "Əziz qardaşımız, sükanı həmişə belə saxlayın!" deyirik.

Bir daha Sizi və universitetin bütün kollektivini bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar, elm Olimpində yeni zirvələr fəth etməyi və tükənməz həyat enerjisi arzulayıram.

Dərin hörmət və ehtiramla,

Rüfət Quliyev

Millət vəkili, i.e.d., Azərbaycan Texniki Universitetinin professoru və kafedra müdiri, T.Şevcenko adına Kiyev Milli Universitetinin professoru